

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Humanitar Kolleci

Təsdiq edirəm :

Tədris hissəsinin müdiri:

_____ İ.Əyyubova

__ “ sentyabr” 2019-cu il

Fənn sillabusu

İxtisas : Mühasibat uçotu

Şöbə: Pedaqoji

Fənn: Birləşmə komissiyası “İqtisadiyyat və idarəetmə”

I.Fənn haqqında məlumat:

Fənnin adı: İqtisadi təhlil, proqram Azərbaycan Dövlət İqtisadi Universitetində tərtib edilmiş proqram əsasında Bakı 2015)

Kodu: IPF-B11

Kurs :

Tədris ili: (2019-2020 tədris ili) Smestr: payız

Tədris yükü: cəmi: 90 (60 mühazirə , 30 smestr)

Tədris forması: Əyani

Tədris dili : Azərbaycan dili

AKTS üzrə kredit: 6

Auditoriya N.:

Saat : I-gün, II-gün IV gün – 10¹⁵-14⁴⁵

II.Müəllim haqqında məlumat.

Adı,soyadı,elmi dərəcəsi və elmi adı: Kərimova Nuranə

Məsləhət günləri və saati: III gün 14:⁰⁰ . 15:⁰⁰

E-mail ünvanı: nurane@gmail.com

FBK-nın ünvanı: Lənkəran ş. Ş.Axundov k.31

III.Tövsiyyə olunan dərslik,dərs vəsaiti və metodik vəsaitlər

Əsas

1.”İqtisadi təhlil nəzəriyyəsi” R.B.Əliyev Bakı – 2002

2.”İqtisadi təhlil” İ.Mahmudov, T.Ş.Zeynalov,N.M.İsmayılov

Əlavə ədəbiyyat

internet resursları

VIII.Təqvim mövzu planı : Mühazirə : 60 saat . seminar 30 saat.

Cəmi:90 saat

No	Keçirilən mühazirə mövzularının məzmunu	saat	tarix
----	---	------	-------

	Mühazirə mövzuları	müh	
1.	Mövzu № 1. İqtisadi təhlilin məzmunu, Predmeti vəzifələri. Plan: 1.İqtisadi təhlilin mahiyyəti 2.İqtisadi təhlilin predmeti 3.İqtisadi təhlilin əsas vəzifələri	2	
2.	Mövzu № 2. İqtisadi təhlilin növləri və prinsipləri. Plan: 1.İqtisadi təhlilin növləri 2.İqtisadi təhlilin əsas prinsipləri 3.İqtisadi təhlilin informasiya mənbələri	2	
3	Mövzu № 3 İqtisadi təhlilin metodu və əsas üsulları. Plan: 1.İqtisadi təhlilin metodu 2.İqtisadi təhlilin əsas üsulları	2	
4	Mövzu № 4 İqtisadi təhlilin təşkili Plan : 1.İqtisadi təhlilin təşkili haqqında 2.Təhlilin təşkili formaları və icraçılar 3.Təhlilin nəticələrinin sənədləşdirilməsi	2	
5	Mövzu № 5 İqtisadi təhlilin informasiya təminatı sistemi Plan: 1.Təhlilin informasiya təminatı 2.İqtisadi təhlilin mənbələri 3.İqtisadi təhlilin göstəricilər sistemi	2	
6	Mövzu № 6 İqtisadi təhlilin sistemliyi və kompleksliyi. Plan: 1.İqtisadi təhlilin sistemliyi	2	

	2.Təsərrüfat fəaliyyətinin kompleks təhlili metodikas1		
7	Mövzu № 7 Müəssisənin (firmanın) maliyyə nəticələrinin təhlili Plan: 1.Müəssisənin maliyyə nəticələrinin təhlilinin vəzifələri və informasiya mənbələri 2.Balans mənfəətinin tərkibi dinamikasının təhlili	2	
8	Mövzu № 8 Məhsul satışı və vergiyə cəlb edilən mənfəətin təhlili. Plan: 1.Məhsul(iş xidmət) satışından əldə edilən mənfəətin təhlili 2.Vergiyə cəlb edilən mənfəətin və mənfəətdən vergilərin təhlili	2	
9	Mövzu № 9 Xalis mənfəət və rentabellik göstəricilərin təhlili Plan: 1.Xalis mənfəətin formalaşması və istifadəsinin təhlili 2.Rentabelliyn göstəriciləri və onların amilli təhlili	2	
10	Mövzu № 10 Beynəlxalq standartlardan istifadə etməklə mənfəətin təhlili. Plan: 1.Satışın həcmi və maya dəyəri 2.Satışın mənfəət göstəriciləri arasında funksional əlaqənin təhlili	2	
11	Mövzu № 11 Beynəlxalq standartlardan istifadə etməklə rentabelliyn təhlili Plan: 1.Direkt-costinq sistemində mənfəətin amili təhlili metodikas1 2.Direkt-costinq sistemində rentabelliyn təhlili metodikas1	2	
12	Mövzu № 12 Müəssisənin maliyyə vəziyyətinin təhlili Plan: 1.Müəssisənin maliyyə vəziyyətinin vəzifələri və informasiya	2	

	<p>mənbələri</p> <p>2.Mühasibat balansının valyutasının təhlili</p> <p>3.Mühasibat balansının likvidliyinin təhlili</p>		
13	<p>Mövzu № 13 Müəssisənin ödəmə və maliyyə sabitliyinin təhlili</p> <p>Plan:</p> <p>1.Müəssisənin ödəmə qabiliyyətinin təhlili</p> <p>2.Müəssisənin maliyyə sabitliyinin təhlili</p> <p>3.Müəssisənin işgüzar aktivliyinin təhlili</p>	2	
14	<p>Mövzu № 14 Müəssisənin maliyyə təhlili</p> <p>Plan:</p> <p>1.Qiymətli kağızlar bazarında vəziyyətin qiymətləndirilməsi</p> <p>2.Müəssisənin maliyyə vəziyyətinin reytingli təhlili</p> <p>3.Müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi</p>	2	
15	<p>Mövzu № 15 Müəssisənin müflisləşməsi ehtimalı</p> <p>Plan:</p> <p>1.Müəssisənin müflisləşməsi təhlili</p> <p>2.Müəssisənin qiymətləndirilməsi</p>	2	
16	<p>Mövzu № 16 Məhsul istehsalı və satışının təhlili</p> <p>Plan:</p> <p>1.Təhlilin məzmunu,vəzifələri və informasiya mənbələri</p> <p>2.Məhsul buraxılışının həcmnin, strukturunun və dinamikasının təhlili</p>	2	
17	<p>Mövzü № 17 Məhsul buraxılışı və keyfiyyətinin təhlili</p> <p>Plan:</p> <p>1.Məhsul buraxılışı ahəngdarlığın təhlili</p> <p>2.Məhsul keyfiyyətinin təhlili</p>	2	
18	<p>Mövzu № 18 Məhsul istehsalı və satışı üzrə müqavilə öhdəliklərinin təhlili</p>	2	

	<p>Plan:</p> <p>1.İş(xidmət) satışı üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təhlili</p> <p>2.Məhsul buraxılışına təsir edən amillərin təhlili</p>		
19	<p>Mövzu № 19 Müəssisənin əsas fondlarla təmin olunması</p> <p>Plan:</p> <p>1.Əsas fondlardan istifadənin təhlilinin vəzifələri və informasiya mənbələri</p> <p>2.Müəssisənin əsas fondlarla təmin olunmasının təhlili</p> <p>3.Əsas fondların həcmi və strukturunun xarakterizə edən göstəricilərin təhlili</p>	2	
20	<p>Mövzu № 20 Müəssisənin fondlardan istifadənin təhlili</p> <p>Plan:</p> <p>1.Əsas vəsaitlərin hərəkəti və texniki vəziyyətinin təhlili</p> <p>2.Əsas fondlardan istifadəni xarakterizə edən göstəricilərin təhlili</p>	2	
21	<p>Mövzu № 21 Müəssisənin (firmanın) əmək resursları ilə təmin olunması</p> <p>Plan:</p> <p>1.Təhlilin əhəmiyyətinin mahiyyəti</p> <p>2.Təhlilin vəzifələri və informasiya mənbələri</p>	2	
22	<p>Mövzu № 22 Müəssisənin (firmanın) əmək resurslarının istifadəsinin təhlili</p> <p>Plan:</p> <p>1.Əmək resursları ilə təmin olunmasının təhlili</p> <p>2.İş vaxtı fonddan istifadənin təhlili</p>	2	
23	<p>Mövzu № 23 Məhsulun əmək tutumunun və hesabat normalarının təhlili</p> <p>Plan:</p> <p>1.Məhsulun əməktutumunun və hesabat normalarının yerinə yetirilməsinə təhlili</p>	2	

	2.Əmək məhsuldarlığının amili təhlili		
24	Mövzu № 24 Material təchizatının təhlili Plan: 1.Təhlilin əhəmiyyəti haqqında 2.Təhlilin vəzifələri və informasiya mənbələri	2	
25	Mövzu № 25 Material resurslarının istifadəsinin təhlili Plan: 1.Material təchizatı üzrə planın yerinə yetirilməsi 2.Material resursları ilə təchizat		
26	Mövzu № 26 Material resurslarında istifadəni xarakterizə edən göstəricilər Plan : 1.Material resurslarında istifadəni xarakterizə edən göstəricilər sistemi 2.Məhsulun material tutumunun təhlili	2	
27	Mövzu № 27 Sənaye müəssisələrində məsrəflərin təhlili Plan: 1.Sənaye müəssisələrində məsrəflərin maya dəyərini təhlilinin əhəmiyyəti 2.Sənaye müəssisələrində məsafələrin maya dəyərini təhlilinin vəzifələri və informasiya mənbələri	2	
28	Mövzu № 28 Sənaye müəssisələrində məhsulun maya dəyərini təhlili Plan: 1.Əmtəlik məhsulun bir manatına məsrəflərin təhlili 2.Əsas məmulat növlərinin maya dəyərini təhlili	2	
29	Mövzu № Məhsulun maya dəyərini xarakterizə edən ümumi göstəricilər Plan: 1.Məhsulun maya dəyərini xarakterizə edən ümumi	2	

	göstəricilərin təhlili 2.Müstəqil material xərclərinin təhlili		
30	Mövzu № 30 Sənaye müəssisələrində əmək haqqı xərclərinin təhlili Plan: 1.Müstəqim əmək haqqı xərclərinin təhlili 2.Qeyri-müstəqim xərclərin təhlili	2	
	Cəmi: 60	30	

№	Keçirilən seminar mövzuların məzmunu Mühazirə mövzuları	Saat	Tarix
1	İqtisadi təhlilin əsas vəzifələri	2	
2	İqtisadi təhlilin informasiya mənbələri	2	
3	Təhlilin nəticələrinin sənədləşdirilməsi	2	
4	İqtisadi təhlilin göstəricilər sistemi	2	
5	Balans mənfəətinin tərkibi və dinamikasının təhlili	2	
6	Satışın mənfəət göstəriciləri arasında funksional əlaqənin təhlili	2	
7	Mühasibat balansının likvidliyinin təhlili	2	
8	Qiymətli kağızlar bazarında vəziyyətin qiymətləndirilməsi	2	
9	Məhsulun keyfiyyətinin təhlili	2	
10	Müəssisənin əsas fondlarla təmin olunmasının təhlili	2	
11	Əsas fondlardan istifadəni xarakterizə edən göstəricilərin təhlili	2	
12	Əmək məhsuldarlığının amilli təhlili	2	
13	Məhsulun material tutumunun təhlili	2	
14	Sənaye müəssisələrində məsrəflərin maya dəyərinin təhlilinin vəzifələri və informasiya mənbələri	2	

15	Əsas məlumat növlərinin maya dəyərinin təhlili	2	
	Cəmi	30saat	

İmtahan sualları.

1	İqtisadi təhlilin mahiyyəti
2	İqtisadi təhlilin predmeti
3	İqtisadi təhlilin əsas vəzifələri
4	İqtisadi təhlilin növləri
5	İqtisadi təhlilin əsas prinsipləri
6	İqtisadi təhlilin informasiya təminatı
7	İqtisadi təhlilin metodu
8	Müəssisə və təşkilatlarda iqtisadi təhlilin aparılma ardıcılığı
9	İqtisadi təhlilin əsas üsulları
10	İqtisadi təhlilin təşkili haqqında
11	İqtisadi təhlilin təşkili formaları və icraçıları
12	İqtisadi təhlilin nəticələrinin sənədləşdirilməsi
13	İqtisadi təhlilin təsirliyinin müəyyən edilməsində əsas prinsiplər
14	İqtisadi təhlilin mənbələri
15	İqtisadi təhlilin obyektlərinin təsnifləşdirilməsi
16	İqtisadi təhlilin sistemliyi
17	Mənfəətin formalaşmasının istifadə olunmasının təhlili

18	Maliyyə nəticələrinin qarşısında duran vəzifələr
19	Balans mənfəətinin tərkibi
20	Məhsul(iş xidmət) satışında əldə edilən mənfəətin təhlili
21	Məhsul buraxılışına təsir edən amillərin təhlili
22	Xalis mənfəətin formalaşması
23	Xalis mənfəətin istifadəsinin təhlili
24	Satışın həcmi
25	Satışın maya dəyəri
26	Satışın mənfəət göstəriciləri
27	Direkt-costinq xidməti haqqında
28	Direkt-costinq sistemində mənfəətin amilli təhlil metodikası
29	Müəssisənin maliyyə vəziyyətinin təhlili
30	Müəssisənin maliyyə vəziyyətinin təhlilinin vəzifələri
31	Müəssisənin maliyyə vəziyyətinin informasiya mənbələri
32	Mühasibat balansının likvidliyinin təhlili
33	Müəssisənin ödəmə qabiliyyəti haqqında
34	Müəssisənin maliyyə sabitliyi haqqında
35	Müəssisənin maliyyə sabitliyi haqqında
36	Müəssisənin maliyyə sabitliyinin təhlili
37	Müəssisənin işgüzar aktivliyinin anlayışı
38	Müəssisənin işgüzar aktivliyinin təhlili
39	Qiymətli kağızlar bazarında vəziyyətin qiymətləndirilməsi
40	Müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi
41	Məhsul istehsalı və satışının təhlilinin məzmunu
42	Məhsul istehsalı satışının təhlilinin vəzifələri informasiya

	mənbələri
43	Məhsul buraxılışının həcmnin təhlili
44	Məhsul buraxılışının strukturunun təhlili
45	Məhsul keyfiyyətinin təhlili
46	İş (xidmət) satışı üzrə müqavilə öhdəlikləri
47	İş (xidmət) satışı üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təhlili
48	Məhsul buraxılışına təsir edən amillərin təhlili
49	Əsas fondların istifadəsinin təhlilinin vəzifələri
50	Əsas fondlardan istifadəsinin təhlilin informasiya mənbələri
51	Müəssisənin əsas fondlarla təmin olunmasının təhlili
52	Əsas fondların strukturunu xarakterizə edən göstəricilərin təhlili
53	Əsas vəsaitlərin hərəkətinin təhlili
54	Əsas vəsaitlərin texniki vəziyyətinin təhlili
55	Müəssisənin (firmanın) əmək resursları ilə təmin olunması və onlardan istifadənin təhlilinin və informasiya mənbələri
56	Müəssisənin (firmanın) əmək resursları ilə təmin olunmasının təhlili
57	Material resurslarında istifadəni xarakterizə edən göstəricilər sistemi.
58	Sənaye müəssisələrində məsrəflərin maya dəyərini təhlilinin vəzifələri.
59	Sənaye müəssisələrində məsrəflərin maya dəyərini təhlilinin informasiya mənbələri
60	Əsas məlumat növlərinin maya dəyərini təhlili

XI. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisinin sonunda tələbələr “ İqtisadi təhlil” kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında fikirlərini əsaslandırmağı bacarmalıdır. Mikroiqtisadiyyat fənnindən praktiki vərdişlərə yiyələnməlidirlər. “ İqtisadi təhlil” tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir.

- Mühazirə mətninin hazırlanması
- Test tapşırıqları
- İmtahan sualları

XII.Tələbələrin fənn haqqında fikrin öyrəniləsi

Sillabus İqtisadiyyat və idarəetmə FBK-da müzakirə edilərək, bəyənilmişdir. (13 sentyabr 2019-cu il tarixli iclas protokol № 1)

Fənn müəllimi:
FBK sədri:

Kərimova Nuranə
Şükürova Qətilə